



HACIQABUL

№ 09-10
(711-712)

18 may
2019-cu il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

Birinci rübün göstəriciləri uğurlu olmuşdur

2019-cu ilin 3 ayının yekunları müzakirə olundu, görülən işlərdən danışıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi

May ayının 11-də 2019-cu ilin birinci rübündə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirildi.

Şura iclasında Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, RİHB-nin şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar, torpaq mülkiyyətçiləri iştirak edirdi.



İclası RİH başçısı Əhməd Muxtarov açaraq son 3 ayda ölkəmizdə aparılan sosial islahatlardan, eləcə də ölkəmizin ictimai-siyasi, mədəni həyatında, aqrar sektorda əldə olunan nailiyyətlərdən danışdı. Vurğuladı ki, aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı bildirmişdir ki, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldaydıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

Dövlət başçısı bildirib ki, 2019-cu ilin birinci rübündə ümumi daxili məhsul 3,0 faiz artmışdır. Ölkə iqtisadiyyatına 9,0 milyard dollar sərmayə qoyulmuşdur ki, bu vəsaitin də 5,6

milyard dolları qeyri-neft sektoruna payına düşür. 3 ayda qeyri-neft sektoru 1,0 % artmışdır. Sənaye istehsalı 4,4 %, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir - 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayenin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.

Qeyri-neft ixracı 1 milyard dollar artmışdır. Valyuta ehtiyatlarımız 46,7 milyard dollara çatmışdır.

2019-cu ilin birinci rübü ərzində 40 min ödənişli yeni iş yeri yaradılmışdır.

Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.

Prezident cənab İlham Əliyev yekun nitqində qeyri-neft sektorunun inkişafı, elektrik və su təchizatı, qazlaşdırma, meliorativ tədbirlərin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması, yeni yolların salınması, ekoloji vəziyyətinin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması,

findıqçılığın, üzümçülüyn, pambıqçılığın, taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin inkişafı sahəsində görülən işlərlə bağlı tapşırıqlarını verdi. Yeni "Asan xidmət" mərkəzlərinin açılması, inşaat sektorunun əhəmiyyətini vurğulayaraq, ölkəmizdə makroiqtisadi vəziyyətin sabit olduğunu, sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesinin sürətlə davam etdirildiyini bildirdi.

RİH Başçısı ilin birinci rübündə bütün sahələrdə əldə olunan uğur və nailiyyətlərin məhz ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olduğunu diqqətə çatdırdı. Sonra RİH Başçısının 2019-cu ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi dinlənilirdi.

Məruzədə qeyd olundu ki, möhtərəm Prezidentimizin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin reallaşması, nəzərdə tutulmuş layihələrin icra edilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.

2019-cu ilin üç ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 59 milyon 165 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 760 min manat və ya 4,9 % çoxdur. Məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 82,8 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 % çoxdur. Bu ilin üç ayı ərzində kənd təsərrüfatı məhsulunun həcmi 4 milyon 315,9 min manat artaraq 28 milyon 136,1 min manat, sənayedə məhsul buraxılışının həcmi

695,7 min manat artaraq 6 milyon 295,3 min manat, ticarətdə məhsul buraxılışının həcmi 720,0 min manat artaraq 19 milyon 607,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 18,1 %, sənayedə 12,4 %, ticarətdə 3,8 % artım müşahidə edilmişdir.

2019-cu ilin 3 ayı ərzində Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitalla investisiyaların ümumi həcmi 4 milyon 417,4 min manat, istifadəyə verilmiş əsas fondlar 930,0 min manat olmuşdur. Ümumi mənzil fondu 20,1 min kv.metr və ya 1,7 % artaraq 1 milyon 193,0 min kv.metr təşkil etmişdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.

Rayonda 2019-cu ilin məhsulu üçün 37254,0 hektar sahədə taxıl ekilmişdir. Bu sahələrin 25925,0 hektarını buğda, 11008,0 hektarını arpa, 321 hektarını isə xəsil əkinini təşkil etmişdir.

Hesabat dövründə 626,0 hektar sahədə yazlıq əkin işləri aparılmışdır. O cümlədən; 87,0 hektarda tərəvəz, 20,0 hektarda bostan, 4,0 hektarda kartof, 157,0 hektarda şəkər çuğunduru və 353 hektar sahədə yonca ekilmişdir. Hal-hazırda rayonun təsərrüfatlarında yazlıq əkin işləri davam edir.

Hesabat dövründə rayonda 5074 ton süd, 2404 ton diri çəkiddə ət və 89 milyon 895 min ədəd yumurta istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 ton süd, 88,0 ton ət və 16089,0 ədəd yumurta istehsalının artımı deməkdir.

Rayon üzrə heyvanların baş sayında da artım müşahidə olunmuşdur.

Bele ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 480 baş və ya 1,2 % artaraq 39402 başa, qoyun və keçilərin sayı isə 889 baş və ya 0,6 % artaraq 138025 başa çatmışdır. Quşların baş sayı isə 2 milyon 744,1 min baş qeydə alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqrar parkların salınması istiqamətində rayonumuzda bir sıra işlər görülmüş və bu işlər hal-hazırda da davam etdirilməkdədir.

Cari ildə rayonumuzda 400,0 ha sahədə pambıq ekiləcəkdir ki, bu da keçən ilin pambıq əkinindən 900,0 ha və ya 30,76 % azdır. Pambıq ekini ilə bağlı istehsalçılar ilə "P-Aqr" MMC arasında xam pambığın istehsalı və alqı-satqısına dair 34 istehsalçı ilə müqavilə bağlanmışdır. Hal-hazırda intensiv səpin işləri həyata keçirilir. Məqsədimiz ekiləcək pambıq sahələrinə yüksək qaydada aqrar texniki qulluq göstərməklə 1000 tondan çox pambıq istehsal etməkdir.

Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə rayon ərazisində 38.000 ədəd cari ildə də 10.000 ədəd tut (çəkil) ağacının ekilməsi həyata keçirilmişdir. Ekilmiş tut tinglərinə aqrar texniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.

Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək son üç ayda respublikamızda gedən inkişafdan, verilən sosial yönümlü islahatlardan, eləcə də Hacıqabul rayonunda gedən tikinti-quruculuq, abadlıq işlərindən danışdı.

Məruzə ətrafında rayon Baytarlıq İdarəsinin reisi Pünhan Zeynalov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev, I Udulu İƏD üzrə nümayəndə Əmrah Süleymanov, rayon Məşğulluq İdarəsinin müdiri Nəcəf Məhərrəmov, rayon Gənclər və İdman İdarəsinin reisi Saleh Ələsgərov çıxış etdilər. Hesabat yığıncağında məruzə və çıxışlar dinlənilərək RİH Başçısının 2019-cu ilin birinci rübündə gördüyü işlər qənaətbəx hesab olundu. Müvafiq qərar qəbul edildi.

"Hacıqabul"

Azərbaycanın özü qədər əbədi

Ulu öndər Heydər Əliyevin 96 illik yubileyi Hacıqabulda təntənə ilə qeyd olundu



Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması məhz ötən əsrin 70-80-cı illərinə təsadüf edir. Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskartlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı.

də ölkəmizin və xalqımızın istəyi və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Azərbaycanı dünya arenasında qüdrətli bir dövlət kimi tanıdan, bütün ömrünü, həyatını respublikamızın inkişafına və çiçəklənməsinə həsr edən xalqımızın tarixi şəxsiyyəti kimi daim yaddaşlarda yaşayacaq.

Xalqı, milləti azadlığa, dövləti istiqlalıyyətə qovuşduran, uzaqgörənli-

siyasi təfəkkürünün bəhrəsidir ki, Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Dahi şəxsiyyət Heydər Əliyevin dünyaya gəlişi hər il ölkənin dörd bir yanında böyük təntənə ilə qeyd olunur.

May ayının 10-da rayonumuzda ulu öndərin 96 illik yubileyi münasibəti ilə bayram şənliyi təşkil olunmuşdu.

Şənliyə qatılan rayon İcra Haki-

RİH Başçısı XI ümumrespublika kitab bayramında iştirak etdi. Burada sergilənən məktəblilərin əl işlərindən ibarət rəsm və əl işlərindən nümunələr, həmçinin məktəb şagirdlərinin yazarların əsərlərindən hazırlanmış nümunələr, musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri, kiçik fidanların rəqsləri insanlara xoş əhval-ruhiyyə bəxş edirdi.

Axşam saatlarında isə parkda respublikamızın tanınmış mədəniyyət



Dahi şəxsiyyət Azərbaycana rəhbərliyi illərində respublikamızın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl xarakter alması üçün genişmiqyaslı islahatlar reallarıdır. Onun həyata keçirdiyi iri layihələrin icrası sayəsində iqtisadiyyatın bütün sahələri əhəmiyyətli dərəcədə inkişaf et-

məyə başlamışdır.

Bu gün Azərbaycan dünya miqyasında öndə gedən dövlətlər sırasında məğrur dayanır.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm də qətiyyətli, uzaqgörən dövlət başçısı kimi qalmışdır. Azərbaycan tarixinin ən çətin dövrlərini

yi, fədakarlığı, insanlara mehəbbəti ilə seçilən Heydər Əliyev doğma Vətəninin dünyanın ən nüfuzlu, dinamik inkişafda olan dövlətlər sırasına yüksəlməsi üçün çalışdı, siyasət iradə nümayiş etdirdi.

Azərbaycanın bugünkü inkişaf göstəriciləri ulu öndərin uzaqgörən

miyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, əmək kollektivləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər. Sonra

və incəsənət ustalarının konserti oldu.

Konsert proqramı atəşfəşanlıqla sona çatdı.

"Hacıqabul"



Mayın 10-da şəhər Heydər Əliyev adına parkda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI Ümumrespublika "Kitab bayramı" keçirilmişdir. Tədbirdə rayon İcra Həkimiyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişdir.

"Kitab bayramı"nda təşkil olunmuş "Nağıllar aləmi"ndəki nağıl personajları, uşaq ədəbiyyatları kiçik yaşlı məktəblilərin xüsusi marağına səbəb olmuşdur. Xüsusilə "Fidanlar" uşaq bağçasının təşkil etdiyi müxtəlif və rəngarəng nömrələr tədbirə daha bir rəng qatmışdır.

Hacıqabul rayon MKS üzrə llin ən fəal kitabxana filialı seçilmiş 3 sayılı Muğan qəsəbə kitabxanasının qəsəbə məktəbi və klubunun birgə təşkilatçılığı ilə Azərbaycan yazıçılarının əsərləri əsasında ssenariləşdirilmiş qısa səhnələrə tamaşa olunmuşdur.

XI Ümumrespublika Kitab bayramı keçirildi



2019-cu il ərzində yubileyləri keçiriləcək yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunmuş: "İmadəddin Nəsimi-650", "Cəfər Cabbarlı-120", "Cəlil Məmmədquluzadə-150", "İsmayıl Şıxlı-100", "Cabir Novruz-85, Məhəmməd Füzuli-525, "Qasım Bəy Zakir-235", "İlyas Əfəndiyev-

105" və digər başlıqlı sergilər təşkil olunmuş, məktəblilərin əl işlərindən ibarət guşə və sergilər nümayiş olunmuşdur.

"Kitab bayramı"nda həmçinin şəhərin N.Ağayev adına 4, A.Dadaşov adına 5, F.Cəbrayilov adına 2, və 9 sayılı ümumtəhsil məktəblərinin şa-

girdləri yaxından iştirak etmiş, imadəddin Nəsiminin qəzəlləri oxunmuşdur.

Tədbirdə Heydər Əliyev Mərkəzinin "Nəsimi ili" ilə əlaqədar müxtəlif sergiləri və əl işləri təşkil edilmiş, Uşaq Musiqi məktəbinin ansambli və xor kollektivinin ifasında müxtəlif mahnılar səsləndirilmişdir.

Hacıqabul rayon Mərkəzi kitabxanası tərəfindən keçirilmiş "Oxu bayramı" müsabiqəsinin qalibləri və "Kitab bayramı"nın fəal iştirakçıları "Fəxri Fərman" və "Diplom"larla təltif olunmuşdur.

Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş "Kitab bayramı"nın sonunadək davam etmişdir.

Maya Mehdiyeva,
rayon Mərkəzi kitabxanasının
şöbə müdiri



Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Hacıqabul rayonu üzrə nəzərdə tutulan Tədbirlər

Sıra N-si	Tədbirin adı	İcra müddəti	İcraçılar	Sıra N-si	Tədbirin adı	İcra müddəti	İcraçılar
7.3.13. Hacıqabul rayonu							
Qeyri-neft sektorunun inkişafı							
7.3.13.1.	Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi o cümlədən: -Hacıqabul Sənaye Məhəlləsinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi; -Ağır maşınqayırma zavodunun tikintisi; -Xüsusi vaqonqayırma və kompozit materialları zavodunun tikintisi; -Plastik su qabları istehsalı müəssisəsinin tikintisi; -Tara istehsalı müəssisəsinin tikintisi; -Gübrə istehsalı müəssisəsinin tikintisi; -Avtomobil zavodunun tikintisi; -Tikinti materialları istehsalı avadanlıqlarının istehsalı zavodunun tikintisi;	2019-2023	Sahibkarlar, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti				
7.3.13.2.	Kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı o cümlədən: -Damazlıq yumurta istehsalı və qablaşdırılması müəssisəsinin yaradılması; -27128 ha və 4800 ha ərazilərdə taxılçılıq və pambıqçılıq üzrə aqroparkların yaradılması; -2723 ha ərazidə taxılçılıq və heyvandarlıq üzrə aqroparkın yaradılması; -1-ci Meyniman kəndində 1000 başlıq heyvandarlıq üzrə aqroparkın yaradılması; -Müasir istixana kompleksinin yaradılması; -Taxıl anbarı kompleksinin yaradılması;	2019-2023	Sahibkarlar, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti				
7.3.13.3.	-Tərəvəz istehsalı üçün istixananın yaradılması. Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddə-texniki bazasının möhkəmləndirilməsi	2019-2023	Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti				
Yol təsərrüfatı və nəqliyyatın inkişafı							
7.3.13.4.	Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi o cümlədən: -Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun yenidən qurulması.	2019-2023	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yerli icra hakimiyyəti				
Kommunal Xidmətlərin yaxşılaşdırılması							
7.3.13.5.	Elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi o cümlədən: -3 ədəd (1 girişli) 10-6 kV-luq kompleks transformator məntəqəsinin tikintisi; -3 km uzunluğunda 35 kV-luq hava xətlərinin təmiri; -0,6 km uzunluğunda 10-6 kV-luq hava xətlərinin tikintisi; -2,5 km uzunluğunda 10-6 kV-luq hava xətlərinin təmiri; -8 km uzunluğunda 0,4 kV-luq ÖİN xətlərinin tikintisi.	2019-2023	"Azərenerji" ASC, "Azərişiq" ASC				
7.3.13.6.	İçməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi	2019-2023	"Azərsu" ASC, yerli icra hakimiyyəti				
	Rabitə xidmətlərinin yaxşılaşdırılması						
	Telekommunikasiya və poçt						
7.3.13.7.	xidmətlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi	2019-2023	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi				
Meliorasiya və irriqasiya tədbirləri							
7.3.13.8.	Torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi o cümlədən: -I Paşalı, II Paşalı, Tağılı, Tava, Qubalı, Cəngən, Şorbaçı kəndlərində subartezian quyularının qazılması.	2019-2023	"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti				
Əhalinin təhlükəsizliyinin qorunması							
7.3.13.9.	Sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində işlərin davam etdirilməsi	2019-2023	Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Meliorasiya və su Təsərrüfatı" ASC, yerli icra hakimiyyəti				
Mənzil Təsərrüfatı və abadlıq-quruculuq işləri							
7.3.13.10.	Mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi	2019-2023	Yerli icra hakimiyyəti				
Sosial müdafiənin gücləndirilməsi							
7.3.13.11.	Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi	2019-2023	Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi				
Sosial infrastrukturun yaxşılaşdırılması							
7.3.13.12.	Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi	2019-2023	Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti				
Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi							
7.3.13.13.	İdman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi	2019-2023	Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti				
7.3.13.15.	Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi o cümlədən: -Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbinin əsaslı təmiri; -Hacıqabul şəhər 3 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi; -Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmiri; -Hacıqabul şəhər 7 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi; -Talış kənd tam orta məktəbinin əsaslı təmiri; -Navahı kənd tam orta məktəbinin əsaslı təmiri;	2019-2023	Təhsil Nazirliyi, yerli icra hakimiyyəti				
Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və gücləndirilməsi və əsaslı təmiri							
	-Qızılburun kənd tam orta məktəbinin əsaslı təmiri; -Udulu kənd tam orta məktəbinin bərpa-gücləndirilməsi və əsaslı təmiri; -Muğan qəsəbə tam orta məktəbinin əsaslı təmiri.						

RIH başçısının səyyar görüş qəbulları davam edir



Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov yaşayış məntəqələrində əhali ilə tez-tez görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanır, yaranmış çatışmazlıqlar yerində həll olunur.

Yaz-tarla işlərinin indiki qızğın çağında, təsərrüfat işlərinin qaynar vaxtında RIH Başçısı kəndlərdə sakinlərlə görüşlər keçirir, yaz-tarla işlərinin gedişatı ilə maraqlanır, sakinləri narahat edən digər məsələlərlə maraqlanır, onların yerində həll olunmasına çalışır. Bu da insanlarda böyük ruh yüksəkliyi yaradır, torpaqda çalışan insanlara sözün əsl mənasında qol-qanad verir.

Bunun nəticəsidir ki, rayonda aparılan tikinti quruculuq, abadlıq və yaşıllaşdırma işləri ilə yanaşı aqrar sektorda da işlər qənaətbəxş gedir. İşləmək üçün hər cür şərait təmin olunmuş sakinlər qollarını çırmayıb öz təsərrüfat işləri ilə məşğul olur, indidən gələcək bol məhsulun əsasını qoyurlar.

Növbəti belə görüş qəbullardan biri may ayının 11-də rayonun Padar qəsəbəsində keçirildi. Görüşdə

Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, rayonun hüquq-müha-



fizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib.

RIH Başçısı görüş iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi inkişafdan danışdı. O, cümlədən rayonda tikilən yeni məktəbləri, çəkilən yolları qeyd edərək vurğuladı ki, rayonun bütün kəndləri fasiləsiz qazla təmin olunub, əhali

dayanıqlı rabitə, elektrik enerjisi, su təchizatı ilə təmin olunub.

Qazanılan bütün uğurların ilk növbədə dövlət başçısının sosial sahədə apardığı islahatların nəticəsi olduğunu qeyd edən RIH Başçısı, əhalinin rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkədə həyata keçirilən sosial yönümlü layihələrdən söz açdı. Sonra görüşdə kənd sakinləri dinləndi. RIH başçısının digər görüş qəbulu isə rayonun Ağacanlı və Ələtli kəndlərində keçirildi. Keçirilən qəbullarda kənd sakinləri ölkədə aparılan sosial islahatlardan danışdılar. Onlar regionlarda görülən işlərə, həmçinin son 3 ayda insanların rifah halının yaxşılaşdırılması məqsədilə verilən fərman və sə-

rəncamlara görə ölkə prezidentinə minnətdarlıq hissələrini bildirdilər, arzu və istəklərini, onları narahat edən məsələləri RIH Başçısının nəzərinə çatdırdılar.

Görüşdə bütün arzu və təkliflər dinləniləndikdən sonra RIH Başçısı məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

"Hacıqabul"

Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə güzəştli qiymətə təbii qazın illik istehlak limitinin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması ölkə vətəndaşlarına göstərilən qayğının daha bir göstəricisidir. Əlbəttə ki, bu aztəminatlı ailələrin büdcələrinə qənaət etməyə imkan yaradacaq.

İnsanlara diqqət və qayğının daha bir göstəricisi

Ölkə rəhbərinin bu qayğısı Hacıqabulda da yüksək qiymətləndirilir. Bunu bir neçə şəhər sakini ilə söhbətimiz də təsdiqlədi.

Aidə Kərimova:

Mən 30 ilə yaxındır ki, orta məktəbdə müəllim işləyirəm. Bu illər ərzində dövlət başçısının sərəncamları ilə əmək haqqım dəfələrlə artıb. Dolanışığımız pis deyil. Qış mövsümündə qazla bağlı müəyyənləşdirilmiş limiti keçən kimi ikiqat ödəniş edirdik. Nəticədə ailə büdcəmizin bir hissəsi mavi yanacağın işlədilməsinə sərf olunurdu. Sağ olsun prezidentimiz ki, əhali qrupu üzrə

qazın illik istehsal limitini 500 kubmetr artırıb.

Yaqub İsgəndərov:

Mən uzun müddət polis orqanlarında işləmişəm. Hazırda təqaüddəyəm. Ölkə Prezidenti İlham Əliyevin son 3 ayda verdiyi Fərman və Sərəncamlar bizim ailəmizi də sevindirib. Qazın limitinin artırılması isə hər bir ailə kimi bizim də büdcəmizə təsir edəcək.

Ötən əsrin 80-ci illərinin axırları, 1990-cı ilin əvvəllərində əhalisi çətinliklə dolanan respublikamızın adı bu gün dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında çəkilir. İqti-

sadiyyatımız yüksəldikcə əhalinin güzəranı da yaxşılaşır. Həyata keçirilən islahatlar, yeni müəssisələrin açılması işsizliyi aradan qaldırmaqla yanaşı, əhalinin həyat tərzini yüksəldir. Təbii ki, bütün bu işlərin yanında ölkə prezidenti dayanır və öz vətəndaşlarının maddi rifahının yüksəlməsi üçün təminat verir. Bu təmi-

nati hər bir Azərbaycan vətəndaşı öz üzərində hiss edir. Hər il təqaüd və əməkhaqlarının artırılması, aztəminatlı ailələrə göstərilən qayğı dövlətin sosial paketinin məntiqi nəticəsidir. Bu günlərdə ölkə rəhbərinin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istehlak limitinin artırılması bir daha sübut etdi ki, Prezident daim xalqı düşünür və əhalinin problemlərinin həllini fəaliyyətinin əsası hesab edir. Bunun üçün biz də dövlət başçısına minnətdarlıq hissələrimizi çatdırırıq.



YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb. Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.



Konfransda çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışdı. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərmiş, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı Əhməd Muxtarov, millət vəkili Rüstəm Xəlilov və Şahin İsmayilov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışdı.

Konfransda geniş məruzə ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov ötən müddət ərzində görülən işlər barədə hesabat verdi. Qeyd olunub ki, YAP Hacıqabul rayon təşkilatının 5263 üzvündən 1366 nəfərini gənclər təşkil edir. Yap Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin rayonun ictimai həyatında da mühüm rol oynadığını dilə gətirən S.Ələsgərov qeyd edib ki, YAP üzvü olan gənclər hər zaman dövlət maraqlarının keşiyində dayanmağı özlərinə borc bilirlər.

Məruzə ətrafında edilən çıxışlarda YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra təşkilatı məsələlərə baxılıb. YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin yeni Şurasının və İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. Eyni zamanda, səsvermə nəticəsində Firdövi İbrahimov YAP rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşdirilib.

"Hacıqabul"



Faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd edildi

9 may qələbə bayramı münasibəti ilə şəhər Folklor klubunda tədbir keçirilmişdir

Tədbirdə Qarabağ müharibəsi veteranları, əmək veteranları, rayonun idarə və təşkilatlarının kollektivləri iştirak etmişdir. Tədbiri rayon Veteranlar Şurasının sədri Əlibala Rəsulov açaraq **Böyük Qələbənin 74-cü ildönümü münasibəti ilə xalqımızı təbrik etdi, ön və arxa cəbhədə fədakarlıq göstərən Azərbaycan xalqının keçdiyi şərəfli yoldan danışdı.**

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin məsul işçisi İmaməddin İmanov, Qarabağ müharibəsi


veteranı İntiqam Abdulov, əmək veteranı Atlıxan Quliyev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəmməd İsayev, tarix müəllimi Mübariz Xəlilov faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycanın böyük töhfələr verdiyindən, bu şanlı qələbənin qazanılmasında hacıqabulluların da rəşadətli döyüş yolundan, oradan, medallara layiq görülməsindən, eləcə də azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin

qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışdılar.

Respublikamızda 1941-1945-ci illərdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətimiz tərəfindən veteranlara daim sosial qayğının göstərildiyi xüsusi ilə qeyd edilmişdir.

"Hacıqabul"

Böyük Vətən Müharibəsində iştirak edən rayonumuzun Qızılburun kəndinin sakini Xeyrulla Fərəculla oğlu Abdullayevlə 9 may Qələbə günü ərəfəsində görüşdük. O, Azərbaycanın həyatında keşməkeşlərlə dolu olan 1920-ci ilin aprel ayının 18-də Qızılburun kəndində anadan olub, 1942-ci ildə cəbhəyə yollanıb. Böyük Vətən Müharibəsinin qanlı-qadalı günlərindən söz düşəndə ağsaqqalın çöhrəsini kəder bürüdü. O, aram-aram danışdıqca gənclik illəri dəhşətli müharibəyə təsadüf edən bir insanın portreti gözlərim önündə daha aydın



Yaşı bir əsri

haqlamış veteranımız

Faşizmlə vuruşub elinə, xalqına şöhrət gətirdi, əmək cəbhəsində işə ömrünü hədəf yaşamadı...

canlanırdı:

Kənddə böyümüşəm uşaqlıq çağlarımdan atama-anama təsərrüfat işlərində kömək etmişəm. Qızılburun məktəbində 9-cu sinfi bitirmişəm. Faşist Almaniyasının ölkəmizə qəflətən hücumu o dövrün bütün gəncləri kimi mənim də arzularımı qırdı. 1941-ci ilin iyul ayında müharibə başlayanda Bakının Montin qəsəbəsində Neft Texnikumunda təhsil alırdım, bundan əvvəl isə peşə məktəbinin çilingərlik kursunu bitirmişdim. Həqiqi hərbi xidmətim başa çatmamış könüllü olaraq Böyük Vətən Müharibəsinin odlu alovlu cəbhəsinə yollanmışam. Bir müddət neft mədənlərində işlədiyimə görə hətta mənim qarşıma keçərək məni yolumdan saxlamaq istədilər. Dedilər: Ali Baş Komandan yoldaş Stalinin qərarı var, bronu olanlar müvəqqəti olaraq arxa cəbhəyə kömək etməlidirlər. Lakin ürəyimdə düşməne qarşı sonsuz nifrət, Vətən torpaqlarını qorumaq eşqi daha güclü olduğuna görə könüllü olaraq cəbhəyə atıldım. 1942-ci ilin iyul ayından etibarən mənim kimi hərbi təlimi başa vurmuş gənc əsgərləri ön cəbhəyə getirmək üçün Gürcüstana ezam etdilər. Qara Dəniz sahillərində-Barjomi, Batumi, Suxumi şəhərlərinin qorunmasında iştirak etdim. Krasnodar ətrafında Qəndtəpə deyilən yüksəkliyə almanlar toplaı çıxarmışdılar ki, Qara Dənizdə bizim yaradılan daşıyan paraxodları vurub batırsınlar. Mən həmin vaxt Qara Dəniz yaxınlığında kiçik Torpaq deyilən ərazidə ayaqlarımdan ağır güllə yarası almışdım. Çətinliklə yeriyirdim. Sonralar SSRİ-nin rəhbəri olmuş Leonid İliç Brejnevki Kiçik Torpaqda yaxından gördüm. Dedilər: polkovnikdir, 18-ci Ordunun siyasi rəhbəridir. 1943-1944-cü illərdə Kırım ətrafında ölüm-dirim döyüşlərində iştirak etdim 1944-cü ilin may ayında qanlı döyüşlərin birində çiyinlərimdən və kürəyimdən ağır qəlpə yarası aldım. Bir müddət Nalçik şəhər qospitalında müalicə olunduqdan sonra ayaqlarımda və kürəyimdəki yaralara görə məni Ordudan tərxis etdilər. İndiyə kimi kürəyimdə 4 qəlpə yarası qalıb. Görünür yazı yazan ömür sapımın erkən qırılmasına razılıq verməyib.

Müharibə ölüm-İtim, şəhərlərin

kəndlərin xarabazarlığa çevrilməsi deməkdir. Suxumi, Barjomi, Qroznı, Batumi ətrafında, Qara Dəniz sahillərində Kırım uğrunda döyüşlərdə hər tərəf odun alovun, tüstü dumanının içində idi, sanki dünyanın axını idi. Topların, tankların gurultusundan, mermilərin səsinə qulaq tutulurdu, cəbhələrdə demirəm, qospitalarda ölənlərin sayı-hesabı yox idi. Eh, nələr görmədik. Çox dəhşətlər, çox fəlakətlər gördük.

Xeyrulla kişi danışdıqca kövrəlir. Yenə şükürlər olsun, başımdan kontuziya, kürəyimdən qəlpə yarası alsam da doğma kəndə sağ salamat qayıtdım. Ordumuz 1945-ci ilin 9 may günündə alman faşizmi üzərində tarixi qələbə qazanandan sonra dinc quruculuq illərində uzun müddət Nərimanov Neft və Qazçıxarma idarəsində fəhlə. AzNeft şirkətinin Qobustan avtonəqliyyat müəssisəsində sürücü işlədim.

99 yaşlı müharibə və əmək veteranı Xeyrulla Abdullayev deyir ki, ulu öndərimiz Heydər Əliyev 1970-ci ildə dəniz neft mədənlərində fədakar işimə görə məni şəxsən "Əməkdə fərqlənmə" medalı ilə təltif edib. Bu mənim üçün çox unudulmaz hadisədir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsindəki döyüş xidmətlərimə görə çoxlu sayda orden və medallara layiq görülmüşəm. Böyük Vətən Müharibəsində Qələbənin 20,30,40,50,60,70 illiyi münasibətilə orden və medallarla təltif olunmuşam. 2015-ci ildə işə Ukrayna Respublikasının prezidenti Pyotr Poroşenko mənim adıma "Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi" medalını göndərib.

Xeyrulla Abdullayevin 74-78 il əvvəl uğrunda qan axıdaraq müdafiə etdiyi yerlərdə indi insanlar azad və firavan yaşayır, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır.

Müharibədən sonra həyat yollarını birləşdirən Gülzar xanımla 2 oğul, 5 qız böyüdü. Ev eşik sahibi olmuşdur. Onun 45 nəvəsi, 65 nəticəsi, 15 kütücesi var. Vətənpərvər el ağsaqqalı, Böyük Vətən Müharibəsi veteranı Xeyrulla Abdullayev söhbətinin sonunda müharibə veteranlarına daim qayğı və diqqət göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq duyğularını dilə gətirdi.

Nazim Zeynalov

Veteranlarla görüş



Faşizm üzərində Qələbənin 74-cü ildönümü ərəfəsində Rayon Təhsil Şöbəsi ATİAHİ Hacıqabul rayon komitəsi ilə birgə veteranlarla görüş keçirmişdir.

Tədbir rayonun təhsil müəssisələrində çalışan Qarabağ müharibəsinin veteranlarının şərəfinə təşkil olunmuşdu.

Təbiri ATİAHİ Hacıqabul rayon komitəsinin sədri Kifayət

Əmirbəyova açaraq veteranları rayon Təhsil Şöbəsinin müdiri Ş.Məmmədovu adından bayram münasibətilə təbrik etdi.

Şəhər 10 sayılı məktəbin V sinif şagirdləri tədbirdə musiqili-bədii kompozisiya ilə çıxış etdilər. Şagirdlərin ifasında səslənən şeir və musiqi nömrələri veteranlar tərəfindən alqışlarla qarşılandı.

Tədbirdə çıxış edən: "Mədəni İrs" qəzetinin təsisçisi Mübariz Xəlilov, aprel döyüşlərinin iştirakçısı Rizvan Qarayev, 8 sayılı məktəb-liseyin "Şahin" komandasının üzvü Fidan Rəfibəyli, rayon Təhsil Şöbəsinin hərbi işlər üzrə metodisti Nəriman Ağayev Azərbaycanın güclü ordusundan, igid əsgərlərimizin şücaətindən danışdılar. Tədbirin sonunda xatirə şəkli çəkildi və görüş çay süfrəsi ətrafında davam etdi.

Kifayət Əmirbəyova, ATİAHİ rayon komitəsinin sədri

Yazlıq əkin işləri davam edir

Rayonumuzun kənd əməkçiləri cari mövsümdə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin yazlıq əkin işlərini davam etdirirlər. Hacıqabul rayonu üzrə bu günə kimi 2008 hektar sahədə yazlıq əkin işləri aparılmışdır. Bunlardan dənli və dənli paxlalı bitkilər (darı, çovdar, vələmir, qarabaşaq, lobya, noxud, mərçi) 62 ha əkilmişdir. Texniki bitkilər üzrə 556,8 hektar sahədə, o cümlədən pambıq, şəkər çuğunduru 156,8 ha sahədə əkin aparılması nəzərdə tutulmuşdur. Pambıq əkin sahələri üzrə 200 hektardan çox sahədə normal çıxış alınıb. Artıq kompleks becərmə işlərinə başlanmışdır. Digər səpsuvar ərazilərdə də çıxış alınması gözlənilir. Ümumən 1016 hektar sahədə tərəvəz, bostan bitkiləri əkilmişdir. 46 ha sahədə kartof, 84 hektarda baş soğan, 180 hektarda digər tərəvəz bitkiləri-badımcan, bibər, yerlək, süfrə çuğunduru, baş sarımsaq, balqabaq, göyerti əkilmişdir. Rayon üzrə 596 hektar sahədə bostan bitkiləri-yemiş, qarpız, çoxillik əkmələrdən isə 353 hektar sahədə yonca əkilmişdir. "P Aqro MMC" şirkətinin Hacıqabul filialı ilə müqavilə bağlayan



34 istehsalçı pambıq əkinlərində kompleks becərmə işlərini aqrotexniki tələblər səviyyəsində aparır. "P Aqro MMC" şirkətinə məxsus texnika və aqreqatların gücü ilə becərmə işləri yüksək keyfiyyətlə görülür. Pambıq əkinlərində ötən ilkindən fərqli olaraq bu il yerli çiyid sortlarından istifadə olunmasının əsas səbəbi yerli sortların vegetasiya müddətinin daha qısa olmasıdır. Yerli toxumların vegetasiya müddəti 120-130 gün arasındadır.

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru İkrəm Əliyev,

Mərkəzin bitkilik sektorunun baş məsləhətçisi Əliabbas Məmmədov ölkə Prezidenti İlham Əliyevin, rayon rəhbərliyinin aqrar sahənin əməkçilərinə göstərdikləri qayğıya cavab olaraq hər gün əkin sahələrində olur, yazlıq əkin işlərinin intensivliyini yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması üçün fermerlərə müəyyən problemlərin aradan qaldırılmasına köməkliliklərini əsirgəmir.

Nazim Zeynalov

Sosial tərəfdaşların dövlət məşğulluq siyasətinin həyata keçirilməsində rolu və vəzifələri



Bu günlərdə Rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının və işəgötürənlərin iştirakı ilə "Sosial tərəfdaşların (işəgötürənlərin) dövlət məşğulluq siyasətinin həyata keçirilməsində rolu və vəzifələri" mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın gedişində işəgötürənlərə vakansiyaların Məşğulluq Alt Sistemində daxil edilməsi praktiki şəkildə izah edilmişdir.

Həmçinin, işəgötürənlərə statistik hesabatların vaxtında təqdim edilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

"Erkən nigah və işsizlik şəraiti yaradan səbəblər" mövzusunda tədbir keçirildi



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Haciqabul rayonunda "Erkən nigah və işsizlik şəraiti yaradan səbəblər" mövzusunda dəyirmi masa keçirildi.


Mərkəzin hüquqşünası Eldar Muradov, psixoloqu Ülvi Zeynalov və Mətanət xanım erkən nikahın fəsadlarından və işsizlik yaradan səbəblərdən danışdılar.

Diskussiya şəraitində keçən dəyirmi masa ətrafında iştirakçıları maraqlandıran suallara cavablar verildi.

Kitab bilik mənbəyidir

İnsan dünyaya qədəm qoyduğu andan etibarən hər zaman yaradıcılıq axtarışında olur. Təbii ki, nəyisə qurmaq, yaratmaq üçün mütləq öyrənməli, daha sonra isə öyrəndiklərini tətbiq etməyi bacarmalıdır. Bütün bu prosesləri həyata keçirmək üçün isə bizə ən yaxın, etibarlı, sədaqətli dostumuz olan kitablar kömək edir.

Bəli, kitab bilik mənbəyidir. Kitabın ömrün mənası yoxdur, desək, yanlışdır, çünki kitab oxumaq insanı mənəvi cəhətdən saflaşdırır, dünyagörüşünü artırır, danışıq qabiliyyətinin və söz ehtiyatının zənginləşməsinə mühüm rol oynayır. Bundan başqa kitab bizə həyatı bilik və bacarıqlarımızı öyrənərək tətbiq etməyə yaxından köməklik göstərir. Kitab haqqında sadaladığımız fikirlərdən də aydındır ki, cəmiyyəti və dünyanı kitabızsız, mütaliəsiz təsəvvür etmək mümkün deyil. Bir ədəbiyyat müəllimi kimi mən də çalışıram ki, şagirdlərimə həm elmi, həm də bədii kitabları oxumağı, ən əsası isə oxuduqlarını dərk etməyi bacarmaqda yol göstərim. Elə buna



görə də tez-tez məktəbimizdə əsər müzakirələri təşkil edirik. Belə ki, bu il ərzində şagirdlərimizlə və eyni zamanda müəllimlərimizlə birgə çoxlu sayda əsər müzakirələri təşkil etmişəm. Buna misal olaraq İ. Şixlının "Dəli Kür", "Ayrılan yollar, Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", C. Məmmədquluzadənin "Ölümlər", "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı", E. Haqverdiyevin hekayələri, C. Cabbarlının "Solğun çiçəklər", B. Bahabzadənin "Gülüstən", M. Şəhriyarın "Heydəbabaya salam", Ç. Aytmatovun "Gün var əsrə bərabər" əsərlərini adını misal çəkmək olar. Əsər müzakirələri zamanı şagirdlərə onla-

rın əsərlə bağlı ilk təəssüratları, digər əsərlərlə oxşar və fərqli cəhətləri, baş və epizodik qəhrəmanlarla bağlı fikir və düşüncələr, habelə şagirdlərin oxuduqları mətnlərlə bağlı gəldikləri nəticələr təhlil edilir. Bir sözlə desək, şagirdlərimizin müstəqil şəkildə ətrafdakılara münasibət bildirməyə, fikirlərinin sərbəst, zəngin və çoxşaxəli şəkildə təqdim etməyə zəmin rolunu oynayır. Düşünürəm ki, bu cür əsər müzakirələri şagirdlərimizdə oxu verdişlərini inkişaf etdirəcəkdir.

Röyanə Babayeva,
Abdullah kənd tam orta məktəbinin Azərbaycan dili - ədəbiyyat müəllimi

"Yarımqıq xatirələr" bədii filmi nümayiş olundu



Rayon Heydər Əliyev Mərkəzində 9 may Qələbə günü münasibəti ilə "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan rejissor Elxan Cəfərovun "Yarımqıq xatirələr" bədii filmi nümayiş olundu. Əvvəlcə Mərkəzin direktoru Aytən Zülfəliyeva və Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev 9 may Qələbə günü və film haqqında tamaşaçılara qısa məlumat verdilər. Sonra "Yarımqıq xatirələr" bədii filmi nümayiş olundu.

"Dahi Lider" adlı şeir müsabiqəsi keçirildi



Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Dahi Lider" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqə şəhər orta məktəblərinin şagirdləri arasında təşkil olunmuşdu. Müsabiqənin şərtləri izah edildikdən sonra məktəblilər bir-bir şeirlərini səsləndirdilər. Müsabiqənin şərtlərinə görə I yere şəhər 4 saylı məktəbin IV sinif şagirdi Nəcəfova Zeynəb Bəhrüz qızı, II yere Əzizova Sara Taleh qızı, III yere isə Əsədli Leyla İlham qızı layiq görüldü.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin Diplomları təqdim edildi. 3 nəfər isə həvəsləndirici Diplomlarla mükafatlandırıldı.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev Mərkəzinin direktoru

2019 - Nəsimi ili

Nəsimi yaradıcılığına həsr olunmuş tədbir

Rayon MKS-nin 19 saylı Qarasu kənd kitabxana filialında klassik Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Kitabxananın fəal oxucuları, kənd məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbiri kitabxananın əməkdaşı Şamil Azadov açaraq, son illər ölkəmizdə şair və yazıçıların yaradıcılığına verilən qiymətlərdən danışmışdır. O, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar verdiyi Sərəncamlar haqqında bəhs edərək bildirmişdir ki, bu il ölkəmizdə "Nəsimi ili" elan edilmişdir. Sonra VIII sinif şagirdi Əsmər Məmmədov İ. Nəsiminin həyat və yaradıcılığından danışmış, məktəbin ədəbiyyat müəllimi Nizami Hüseynov şagirdlərin İ. Nəsimi haqqında verdiyi sualları cavablandırmışdır. Dəyirmi masa Abaslı Röyal, Hüseynova Ayaç, Şərəfxanova Fidanın şairin poeziyasından söylədikləri qezəllərlə sona çatmışdır.

Maya Mehdiyeva

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunun iqtisadi və sosial həyatında son illərdə müşahidə olunan yüksəliş nəzərə çarpacaq dərəcədə yenə davam etmiş və rayonun iqtisadiyyatının inkişafını əks etdirən makrogöstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Əhali. Hacıqabul rayonu 1990-cı ildə yaranmışdır. Ərazisi 1,60 min kv.km-dir və respublika ərazisinin 1,9 faizini təşkil edir. Rayon üzrə əhalinin sıxlığı 1 kv.km-ə 47 nəfər təşkil edir. Hacıqabul rayonu respublikanın Abşeron, Qaradağ, Qobustan, Salyan, Sabirabad, Kürdəmir, Ağsu, Şamaxı rayonları və Şirvan şəhəri ilə həmsərhəddir. Rayonun özü 25 kənd, 5 qəsəbə və 1 şəhərdən ibarətdir.

2019-cu ilin aprelin 1-i vəziyyətinə Hacıqabul rayonunun əhalisinin sayı 75,8 min nəfər, o cümlədən, şəhər əhalisinin sayı 37,8 min nəfər, kənd əhalisinin sayı isə 38,0 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-mart ayları ərzində rayon əhalisinin sayı 0,2 min nəfər və yaxud 0,2 faiz artmışdır.

Araşdırılan dövrdə Hacıqabul rayonunda 420 nəfər qaçqın, 1602 nəfər məcburi köçkün məskunlaşmışdır.

Rayon əhalisinin 50,6 faizini qadınlar, 49,4 faizini kişilər təşkil edir. Hacıqabul rayonunda əhalinin milli tərkibində əsas yeri ötən illərdə olduğu kimi azərbaycanlılar, ruslar və türklər tutmuşdur. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda 268 doğum və 104 ölüm faktı qeydə alınmışdır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 16,2-dən 14,2-yə qədər, ölənlərin sayı isə 6,1-dən 5,5-ə qədər azalmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində rayonun VVADQ orqanları tərəfindən 76 nigah və 21 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə rəsmi qeydə alınan nigahların sayı 6,0-dan 4,0-ə qədər azalmış, boşanmaların sayı isə 0,7-dən 1,1-ə qədər artmışdır.

2019-cu ilin yanvar-mart ayları ərzində Hacıqabul rayonunda 33 nəfər qeydiyyatdan düşmüş, 17 nəfər isə qeydiyyatdan çıxmışdır. Beləliklə, bu dövrdə rayonda miqrasiya balansu müsbət 16 nəfər olmuş və rayonda əhalinin ümumi artımı 180 nəfər təşkil etmişdir.

Səhiyyə. Hesabat dövründə Hacıqabul rayonunda 106 çarpayılıq 2 xəstəxana, 12 ambulatoriya müəssisəsi əhaliyə müxtəlif səhiyyə xidmətləri göstərmişdir. Bu səhiyyə müəssisələrində 56 həkim, 181 nəfər orta tibb işçisi çalışmışdır. 2019-cu ilin yanvar-mart aylarında rayon əhalisinin hər on min nəfərinə 7,4 həkim, 23,9 orta tibb işçisi, 14,0 xəstəxana çarpayısı düşmüşdür. Səhiyyə ocaqlarına müxtəlif xəstəliklərdən 17056 xəstə müraciət etmiş və onlardan 497 nəfəri xəstəxana şəraitində müalicə olunmuşdur. Bu dövrdə qeydə alınmış xəstəliklər arasında qan dövranı xəstəlikləri, endokrin xəstəlikləri, əsəb sistemi xəstəlikləri üstünlük təşkil etmişdir.

Təhsil və Mədəniyyət. Hacıqabul rayonunda son illər təhsil və mədəniyyətin səviyyəsinin dəyişməsi halları müşahidə olunmaqdadır. 2018-2019-cu tədris ilinin əvvəlinə rayonda 33 ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində 11090 nəfər şagird qeydə alınmışdır ki, bu da ötən tədris ili ilə müqayisədə 404 şagird və yaxud 3,8 faiz çoxdur. Hesabat dövründə rayon təhsil sistemində 961 nəfər işçi çalışmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 nəfər və yaxud 3,0 faiz çoxdur.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda 3 məktəbəqədər müəssisə fəaliyyət göstərmişdir ki, bu müəssisələrdə tərbiyə alan uşaqların sayı 170 nəfər, işləyənlərin sayı isə 47 nəfər təşkil etmişdir.

Mədəniyyət sahəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Hacıqabul rayonu üzrə 27 kütləvi kitabxana, 17 klub müəssisəsi fəaliyyət göstərmişdir. 2019-cu ilin yanvar-mart aylarında rayonun mədəniyyət sahəsində çalışanların orta aylıq işçi sayı 242 nəfər təşkil etmişdir.

Pensiya təminatı. 2019-cu ilin aprelin 1-nə Hacıqabul rayonunda 7352 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuş, onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 181,4 manat təşkil etmişdir. Qocalığa görə pensiya təyin olunmuşların sayı 4125, əlilliyə görə 2005, ailə başçısının itirilməsinə görə isə 1222 nəfər olmuşdur. 2019-cu ilin aprelin 1-i vəziyyətinə 3785 nəfər müavinət alan qeydiyyatda olmuş, təyin olunmuş aylıq müavinətlərin orta məbləği 79,6 manat təşkil etmişdir. 2019-cu ilin aprelin 1-i vəziyyətinə rayonda 304 nəfərə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bir nəfərə düşən yardımın orta aylıq həcmi 33,4 manat olmuşdur.

Əmək bazarı. Əhalinin həyat səviyyəsinin formalaşmasında digər amillərlə yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır. 2019-cu ilin aprelin 1-i vəziyyətinə

Hacıqabul rayonunda işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 37,5 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin tərkibinin 49,5 faizini təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin xüsusi çəkisi 98,3 faiz, məşğulluq xidmətləri orqanı tərəfindən işsiz statusu verilmişlərin xüsusi çəkisi isə 1,7 faiz olmuşdur.

Rayon üzrə məşğul əhalinin 15,1 faizi dövlət sektorunda, 84,9 faizi isə qeyri-dövlət sektorunda çalışır. Bazar iqtisadiyyatına keçid şəraitində Hacıqabul rayonunun sosial-iqtisadi vəziyyətini müəyyən edən amillərdən biri də əhalinin məşğulluğudur. Son illərdə rayondakı məşğul əhalinin tərkibində dövlət sektorunun payının tədricən azalması, qeyri-dövlət sektorunun payının artması müşahidə olunur. Xüsusi mülkiyyətdə olan sahələrdə məşğul əhalinin əsas hissəsi tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sferalarında çalışır.

Rayon məşğulluq xidməti orqanı tərəfindən 2019-cu ilin aprelin 1-nə rəsmi işsiz statusu almış şəxslərin sayı 637 nəfər kimi qeydə alınmışdır. Bu işsizlərin 19,4 faizini qadınlar, 80,6 faizini kişilər təşkil etmişdir.

Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq nominal əmək haqqı göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz artaraq 397,1 manat olmuşdur. Rayonda mizdla işləyən bir qadın işçinin orta aylıq nominal əmək haqqı göstəricisi isə 35,4 faiz artaraq 301,7 manat təşkil etmişdir. Ən yüksək əmək haqqı göstəricisi maliyyə, nəqliyyat, rabitə, tikinti, idarəetmə sahələrində qeydə alınmışdır.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunun sosial, iqtisadi inkişafı

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda 197 yeni iş yeri açılmışdır ki, bunların da bilavasitə 113-ü daimi iş yerleridir.

Məhsul buraxılışı. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmi 59165,0 min manat olmuşdur. Məhsul buraxılışının əsas hissəsi kənd təsərrüfatı (47,6 faiz), ticarət və xidmət (33,1 faiz), sənaye (10,6 faiz) sektorlarının payına düşmüşdür. Tikinti, rabitə və nəqliyyat sahəsində məhsul buraxılışının xüsusi çəkisi isə müvafiq olaraq 7,0 faiz, 0,3 faiz və 1,4 faiz olmuşdur.

2019-cu ilin yanvar-mart aylarında rayon iqtisadiyyatının istehsal sahələrində məhsul buraxılışının həcmi 38575,4 min manat, xidmət sahələrində isə 20589,6 min manat olmuşdur. Rayonun məhsul buraxılışı həcmində istehsal sahələrinin payı 65,2 faiz, xidmət sahələrinin payı isə 34,8 faiz təşkil etmişdir.

Kənd təsərrüfatı. Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında kartof, meyvə və üzüm məhsulu da istehsal edilir. Hacıqabul rayonu ərazisində şəkər çuğunduru və qarabaşaq bitkilərinin əkininə də başlanılmışdır. Belə ki, rayon üzrə 626,0 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 353 hektar sahəyə çoxillik otlar, 87 hektar sahəyə tərəvəz, 20 hektar sahəyə bostan bitkiləri, 157 hektar sahəyə şəkər çuğunduru, 5 hektar sahəyə qarabaşaq, 4 hektar sahəyə kartof əkilməmişdir. Hal-hazırda yazlıq bitkilərin əkinləri davam edir.

2019-cu ilin yanvar-mart aylarında təqdim olunan statistik məlumatlara və müvafiq hesabatlara görə bütün təsərrüfat kateqoriyalarında 2404 ton diri çəkiddə ot, 5074 ton süd, 89895 min ədəd yumurta istehsal olunmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkiddə ot istehsalı 3,8 faiz, süd istehsalı 0,3 faiz, yumurta istehsalı isə 21,8 faiz artmışdır. Rayonda 2019-cu ilin aprelin 1-i vəziyyətinə 39402 baş iri buynuzlu mal-qara, o cümlədən 16686 baş inək və camış, 138025 baş qoyun və keçi mövcud olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 480 baş və ya 1,2 faiz, ana inək və camışların sayı 209 baş və ya 1,3 faiz, qoyun və keçilərin sayı isə 889

baş və ya 0,6 faiz artmışdır.

Sənaye. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonu üzrə qeydə alınmış sənaye müəssisələrindən 11-i fəaliyyət göstərmiş və onların 7-si iri, 4-ü isə kiçik sənaye müəssisəsidir. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonu üzrə sənaye sahəsində faktiki qiymətlərlə 6295,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artmışdır. Sənaye sahəsində rayon üzrə işin həcmi 34,6 faiz sənaye xarakterli xidmətlər, 65,4 faiz isə məhsul istehsalı olmuşdur. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonu üzrə sənaye xarakterli xidmətlərin həcmi 2175,7 min manat, sənayedə istehsalın həcmi isə 4119,6 min manat olmuşdur. Hesabat dövrü ərzində əmtəəlik 31,8 Qvt. saat elektrik enerjisi, 17,8 mln. kubmetr təbii qaz, 0,1 min Qkal. buxar, 2,9 min manatlıq tullantı suları, 616,7 min kv.m keramik metlax istehsal olunmuş və istehlakçılara göndərilmişdir.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunun sənaye sahəsində işləyənlərin sayı 1367 nəfər olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların say göstəricisi 99,2 faiz təşkil etmişdir. Sənayedə çalışanlara 8322,9 min manat əmək haqqı hesablanmış, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı göstəricisi 541,7 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə çalışan bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı göstəricisi 71,6 faiz artmışdır. Emal sənayesi və

ti, abadlıq və yol, tikinti işlərinə xüsusi diqqət yetirilir. Bu sahədəki işlər respublika Prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramlarının təsdiqindən sonra daha da intensivləşdirilmişdir.

2019-cu ilin yanvar-mart aylarında bütün maliyyə mənbələri hesabına Hacıqabul rayonunda 930,0 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 4417,4 min manatlıq investisiyalar yönəldilmişdir. Investisiyaların 4144,0 min manatı və ya 93,8 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon ərazisində əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,1 faiz, tikinti quraşdırma istiqamətində investisiyaların həcmi isə 57,9 faiz olmuşdur. 2019-cu ilin yanvar-mart aylarında rayon üzrə adambaşına düşən investisiyanın həcmi 58,3 manat təşkil etmişdir.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonu ərazisində 4974 kv.m fərdi yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,8 faiz çoxdur.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda qeydiyyatdan keçmiş tikinti təşkilatlarından 2-si fəaliyyət göstərmiş və onlar öz gücləri ilə 359,2 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirmişlər. Tikinti quraşdırma işlərinin faktiki qiymətlərlə həcmi ötən ilin müvafiq dövrünə nisbətən 149,0 faiz təşkil etmişdir. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda fəaliyyət göstərmiş podratçı tikinti təşkilatlarında çalışanların orta siyahı sayı 76 nəfər olmuşdur. Bu sahədə çalışanlar üçün hesablanmış əmək haqqı fondu 74,4 min manat təşkil etmiş və bir işçiyə hesablanmış orta aylıq nominal əmək haqqı göstəricisi isə 326,4 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə podratçı tikinti təşkilatlarında işləyənlərin sayı 34,7 faiz, əmək haqqı fondu 28,8 faiz azalmış, bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı göstəricisi isə 9,0 faiz artmışdır.

İstehlak bazarı. Ölkənin sosial-iqtisadi vəziyyətini xarakterizə edən mühüm təyin edicilərdən biri olan ticarətin əsas göstəriciləri azad sahibkarlığın inkişafını məhdudlaşdıran amillərin aradan qaldırılması üçün verilmiş qanun və fərmanların tətbiqi ilə əlaqədar respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabulda da xeyli yaxşılaşmışdır. Ticarətin göstəricilərinin yaxşılaşmasına Hacıqabul rayonunda ticarət sahəsinin genişləndirilməsi, istehlak mallarının böyük hissəsinin ticarətin bu kanalları vasitəsilə satılması öz müsbət təsirini göstərmişdir. Ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin sayının, əmtəə dövriyyəsinin artması Hacıqabul rayonunda ticarətin ardıcıl inkişaf etməsinə əyani sübutdur.

2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda ticarətin bütün kanalları vasitəsilə əhaliyə 60625,1 min manatlıq müxtəlif istehlak malları satılmış, əhaliyə 8610,0 min manatlıq ödənişli xidmətlər göstərilmişdir. Övvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,7 faiz, ödənişli xidmətlərin həcmi isə 3,7 faiz artmışdır. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda pərakəndə əmtəə dövriyyəsinin həcmi 59466,0 min manat, ictimai işə əmtəə dövriyyəsinin həcmi isə 1050,0 min manat olmuşdur. Pərakəndə qaydada realizə olunmuş istehlak mallarının 10,4 faizi qeydiyyatdan keçmiş ticarət təşkilatları, 33,8 faizi əşya, qarışıq mallar və ərzaq yarmarkası, kənd təsərrüfatı bazarı, 55,8 faizi isə digər fiziki şəxslərin payına düşmüşdür. 2019-cu ilin aprelin 1-nə ticarət təşkilatlarının anbarlarında 12309,5 min manatlıq əmtəə məhsulları qalığı qeydə alınmışdır. 2019-cu ilin yanvar-mart aylarında Hacıqabul rayonunda adambaşına düşən pərakəndə əmtəə dövriyyəsinin orta aylıq həcmi 261,7 manat olmuşdur.

Araşdırılan dövr ərzində əhaliyə 8610,0 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çoxdur. Dövlət sektorunda olan təşkilatlar tərəfindən əhaliyə 890,7 min manatlıq, qeyri-dövlət sektorunda olan təşkilatlar tərəfindən isə 7719,3 min manatlıq müxtəlif ödənişli xidmətlər göstərilmişdir. 2019-cu ilin yanvar-mart aylarında əhaliyə 1710,0 min manatlıq məişət xidmətləri göstərilmişdir. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin ümumi həcmində məişət xidmətlərinin payı 19,9 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət xidmətlərinin həcmi 3,4 faiz artmışdır.

Qiymət indeksləri. 2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərinin ötən ilin müvafiq dövrünə nisbətən qiymət indeksi 113,9 faiz təşkil etmişdir. Bu göstərici rayonda istehlak olunan ərzaq məhsulları üzrə 117,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,5 faiz, ödənişli xidmətlər üzrə isə 109,6 faiz təşkil etmişdir.

Rayon Statistika İdarəsi



HACIQABUL

№ 09-10 (711-712) 18 may 2019-cu il

Taxıl yığımı zamanı yanğın təhlükəsizliyi tədbirlərinə əməl edək

Bu gün taxıl tedarükü iqtisadiyyatımızın ən önəmli sahələrindədir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tedarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir.

Taxıl tedarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət

əvvəl yanğına qarşı texniki müayinədən keçirilməli, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcım söndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlan-

rinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrədən az olmaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zamanı cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə xüsusi keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tedarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarında yerləşdirilməlidir.

Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində «Siqaret çəkmək yeri» yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq otdan istifadə etmək qəti qadağandır.

Biçin işi aparılan taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların böyük sahələrə yayılmasının qarşısını almaq məqsədi ilə kətanlı traktorlar olmalıdır. Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanması qəti qadağandır.

Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaq- la təmin edilməsi onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaq doldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaq- la doldurulması qəti qadağandır.

Yığım maşınlarının diyircəklərinin və digər sürtülən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtli-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtli-vaxtında təmizlənməlidir.

Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütəlak təmizlənməli, ətrafı 4 metr enində şumlanmalıdır. Bir daha xatırladıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamalıyıq ki, taxıl bərəkətdir, ruzidir və o böyük zəhmət hesabına yetişdirilir.

Elin bu sərvətini yanğından qoruyun!

DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi



mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçıların, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümumən vəzifəsi olmalıdır.

Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtarılan təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxıl və ot yığımına başlamazdan əvvəl mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir şəxs kənd təsərrüfatı texnikasını yanğına qarşı hazırlamalı, ilkin odsöndürmə vasitəsi ilə tam təmin etməlidirlər.

Məhsul yığımında iştirak edən texnikanın hamısı işə başlamazdan

ma işləri aparılarsa, onda şum traktorları mütəlak qığılcımsöndürənlərlə təmin edilməlidir.

Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüklü (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir.

Mühərriki akkumulyatorla işə salınan kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədici- lərdən ayıran aqarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sür- tünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti küncələrindən keçən yerlərdə rezin və yaxud plasmaz borularla mühafizə olunmalıdır.

Taxıl yığımı və ot tedarükü zamanı kombaynın kənar adam tərəfindən işə salınması, onun yedəyə alınmaqla və yüksəklikdən buraxılmaqla işə salınması kombayna əlavə oturaçağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra texnikanın sahələrdə saxlanması qəti qadağandır. Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir.

Belə ki, meşə zolaqları, avtomobil və demir yolları taxıl zəmilə-



Şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagird kollektivi Ümum- milli lider Heydər Əliyevin 96-cı ildönümü münasibəti ilə təşkil olunmuş "Kitab bayramında" yaxından iştirak etmiş və şəhər Uşaq Musiqi məktəbində müəllimlərin sinif konsertləri keçirilmişdir.



Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək

Mayın 3-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib. Brifinqdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.

Bildirilib ki, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə Vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb. Bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.

Qeyd olunub ki, Vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanının fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini müəyyən edən "Vergi ombudsmanı haqqında Əsasnamə" təsdiq edilib. Həmin əmrlə Vergilər nazirinin müşaviri Elçin Məmmədov vergi ombudsmanı təyin edilib. Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarnın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.

E.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin, vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşmasına da böyük təsir göstərəcəkdir.

Brifinqdə vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, Vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır.

Elan

Hacıqabul şəhər sakini İmanov Fizuli İbrahim oğluna məxsus 871563 nömrəli maşinist köməkçisi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Allah rəhmət eləsin!

Hacıqabul rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi rayon Suvarma Sistemləri İdarəsinin rəisi İbrahim İbrahimova qardaşı

Almasın

vəfatından kədərləndiyini bildirir, dərin hüznə başsağlığı verir.

"Hacıqabul" qəzetinin kollektivi İbrahim İbrahimova qardaşı

Almasın

vəfatından kədərləndiyini bildirir, dərin hüznə başsağlığı verir.

Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov və kollektivi Pirverdi və Sona Ələkbərovlara əzizləri

Vəzirin

vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verirlər.

Rayon Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov və kollektivi rayon Suvarma Sistemləri İdarəsinin müdiri İbrahim İbrahimova qardaşı

Almasın

vəfatından kədərləndiklərini bildirir, dərin hüznə başsağlığı verirlər.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Son Dakika" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisensiya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200